

ISSN 1302 - 6461

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI
FİZİKA İNSTİTÜTU
«AZƏRENERJİ» ASC
AZ.ET və LAYİHƏ -AXTARIŞ ENERGETİKA İNSTİTÜTU

НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ НАУК АЗЕРБАЙДЖАНА
ИНСТИТУТ ФИЗИКИ
ОАО «АЗЕРЭНЕРЖИ»
АЗ. НИИПИИ ЭНЕРГЕТИКИ

ENERGETİKANIN PROBLEMLƏRİ

ПРОБЛЕМЫ ЭНЕРГЕТИКИ

POWER ENGINEERING PROBLEMS

ENERGETİKANIN KOMPLEKS PROBLEMLƏRİ * ELEKTROENERGETİKA * İSTİLİK ENERGETİKASI *
ELEKTROFİZİKA*

* ELEKTROTEKNOLOGİYA * ENERJİ MƏNBƏLƏRİ * İNFORMATİKA * EKOLOGİYA * XRONİKA

КОМПЛЕКСНЫЕ ПРОБЛЕМЫ ЭНЕРГЕТИКИ * ЭЛЕКТРОЭНЕРГЕТИКА * ТЕПЛОЭНЕРГЕТИКА * ЭЛЕК-
ТРОФИЗИКА*

* ЭЛЕКТРОТЕХНОЛОГИЯ * ИСТОЧНИКИ ЭНЕРГИИ * ИНФОРМАТИКА * ЭКОЛОГИЯ * ХРОНИКА

COMPLEX PROBLEMS OF POWER ENGINEERING * THE ELECTRICAL POWER ENGINEERING *
* THE THERMAL POWER ENGINEERING * ELECTROPHYSICS * ELECTROTECHNOLOGY * ENERGY
SOURCES *
* INFORMATICS * ECOLOGY * CHRONICLE

3

2022

ENERGETİKANIN PROBLEMLƏRİ

elmi – texniki jurnal

№ 3 2022

Jurnal 2000-ci ildə akademik Ç.M.Cuvarlı tərəfindən təsis edilib

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə çap olunur

Redaksiya heyəti

A. Həşimov (baş redaktor), N. Rəhmanov (baş redaktorun müavini), K. Abdullayev, J. Bilbao (baş redaktorun müavini), (İspaniya), N. Bizon (Rumınıya), K. Dursun (Norveç), T. Xalina (Rusiya), V. Kuznetsov (Ukrayna), K.Qurbanov (məsul katib və texniki redaktor), Ə.Quliyev, T. Nurubəyli, E.Pirverdiyev, C. Taplamacıoğlu (Türkiyə), A.Şidlovski (Ukrayna), N.Tabatabai (İran), N.Voropay (Rusiya), N.Yusifbəyli,

Redaksiyanın ünvanları: Bakı, Az-1143, H.Cavid prospekti, 131, AMEA Fizika İnstitutu,
Az-1602, H.Zərdabi prospekti, 94, Az.ET və LAEI

Tel.: (994 12) 538-16-60; 539-44-02

Faks: (994 12) 539-31-16

E – mail: a.hashimov@physics.science.az

Nəşrin redaktoru: F.Rzayev

“Energetikanın Problemləri” jurnalı Azərbaycan Respublikası Mətbuat və İformasiya
Nazirliyində qeydiyyatdan keçmişdir, qeydiyyat sayı B 507

Tiraj: 50 nüsxə

ПРОБЛЕМЫ ЭНЕРГЕТИКИ

научно – технический журнал

№ 3 2022

Основан в 2000 году академиком Ч.М.Джуварлы

Печатается по постановлению Президиума Национальной Академии Наук Азербайджана

Главный редактор

академик НАН Азербайджана А.М. Гашимов

Адреса редакции: Az -1143, Баку, пр.Г.Джавида, 131, Институт Физики НАН Азербайджана
Az -1602, Баку, пр.Г.Зардаби, 94, АЗ.НИИПИИ Энергетики ОАО “Азерэнержи”

Тел.: (994 12) (994 12) 538-16-60; 539-44-02

Факс: (994 12) 539-31-16

E-mail: a.hashimov@physics.science.az

MÜNDƏRİCAT

ELEKTROENERGETİKA

Hashimov A.M., Shadmesgaran M.R., Eyyubova K.S. Elektrik sistemlərin səmərəli istifadəsində qeyri-müəyyən yüklərin təsiri.....	3
---	---

İSTİLİK ENERGETİKASI

Kəlbəliyev R.F., Əzimov Y.Ə., Nəsibova Ü.A. Kondensatordakı təzyiqin buxar turbininin səmərəliliyinə təsiri.....	9
---	---

ENERGETİKANIN KOMPLEKS PROBLEMLƏRİ

Yusifov R.Ə. Üçfazalı ikitaktlı elektromaqnit vibrotəsirləndirici qurğunun elektromexaniki təhlilklər sisteminin tədqiqi.....	13
İsayeva T.M., Mustafayeva F.M., Elektrik şəbəkəsində itkilerə nəzarət sistemi.....	21
Həsənov Q.Ə., Cəfərzadə L.Q. Şunt reaktorları quruluşu və iş-təsir prinsipləri.....	28

ELEKTROFİZİKA

Səmədova Ü.F., Zəkiyeva İ.H., Səfərzadə Ü.M., Mamedov Ə.O. ($\text{CuInSe}_2\text{I}_{1-x}\text{(MeSe)}_x$ ($\text{Me}=\text{Mn}$) ($x=0.1$) bərk məhlulun nəmə və işığa həssaslığı.....	35
Həsənov E.R., Xəlilova Ş.Q., Məmmədova G.M., Yusifova K.N., Əhədova S.S. Keçirici mühitlərdə termomagnetiç dalğaların böyükləməsi.....	40
Gurbanov E.C. Yüksək gərginlikli və yüksək tezlikli impuls qurğularının əsas hissələrinin işlənilməsi.....	45
Əsədov E.Q., Hacıyeva G.S., Tağıyev O.B., Kazimova F.A. Qızdırılma sürətinin, termoisiqlanma üsulunun dispersiyasına, ayırdetmə qabiliyyətinə və işıq gücünə təsiri.....	52
Qoçuyeva A.F. Manqan ferrit nanohissəciklərin optik və struktur xüsusiyyətlərinin tədqiqi.....	57
Əliyev H.S. Dielektrik strukturlarda elektrik boşalması.....	60
Cəfərli R.S. Sn-lə aşqarlanmış ZnS nazik təbəqələrinin optik xassələri.....	65

ENERJİ MƏNBƏLƏRİ

Həsimov A.M., Rəhmanov N.R., Mahmudova A.Z. Kənd yerlərində fərdi evlərin elektrik təchizatı üçün pv sistemi sxeminin və rejiminin optimallı parametrlərinin seçilməsinin simulyasi.....	69
Raxmanov H.P., Gasanov İ.A., Məhmudova A.Z. Primenenie gibriddnykh sistem c vozobnovlyayemyimi istochnikami dlya tekhnicheskogo obsluzhivaniya morskikh sudov v dokakh.....	78
Novruzova E.E. Artım və İstehlak Enerji Problemləri.....	87
Həziyev Q. Ə. Günəş sabitinin ölçülülməsi.....	93
Kərimov E.Ə. Nizamsız yarımkəcicilər əsasında günəş elementlərinin əsas parametrlərinin effektivliyinin artırılması.....	97
Xanəhmədova S.Ə., İsayeva T.M., İsmayılova A.M. Külək energetik qurğusunun idarəetmə sisteminin işlənməsində bəzi məsələlər.....	101

İNFORMATİKA

Abdullayev V.H. Universitet idarəedilməsində kiber fiziki sistemin kiber idarəetmə texnologiyası kimi istifadəsi.....	106
Rəhimova N.Ə., Abdullayev V.H., Abduzərova V.Ə. Kiber fiziki sosial sistemlərin xüsusiyyətləri və mövcud inkişafı.....	112

İŞ TƏCRÜBƏSİNDƏN

Kərimzadə G.S. Xətti sürət və ölçülərə avtomatik nəzarət qurğuların hesablama metodlarının təhlili.....	117
Sultanov E.F., Məmmədov L.V., Həsənov E.A. Müasir gəmi göyərtə mexanizmlərinin elektrik intiqallarında tətbiq edilən yüksək gərginlikli tezlik çevricilərinin analizi.....	122
Yusibova T.F. Hidrogen enerji sistemlərində rasional istifadə və innovasiyalar.....	127
Rəfiyev N.M. Fe-Ni əsaslı nazik laylı amorf maqnitumşaq ərintilərin elektromaqnit kontaktorlarda tətbiqi.....	134
Babayeva S.Ş. Aşağı temperaturlu geotermal istilik mənbələrinin tətbiqi ilə enerji istehsalının optimallı layihələndirilmə kriteriləri.....	139
İsgəndərov E.C. Enerji sistemində yüksək qrafiklərinin analizi və onların dəyişmə tendensiyası.....	144
Rəhimli İ.N., Mədətova Ü.İ., Qanıyeva N.A. Polad əridən qövs sobalarının məhsuldarlığının yüksəldilməsi yolları.....	150
Kazimov M.H. Küləkdən istifadə etməklə təbii üsulla mənzillərin qızdırılma və soyudulması.....	154
Abdulkadirov A.İ., Həsənzadə N.H. Uzununa –eninə tasirlənən sinxron generatorun asinxron üsulla işə salınması.....	160
Hacıyev N.E., Yusifzadə K.R. Qaz və neftin qazılması üçün istifadə edilən qazma qurğularının təkmilləşdirilməsi.....	164
Fərxadzadə E.M., Kərimli E.A., Rzayeva S.V. Qazma qurşusunun elektrik intiqalının texniki təkmilləşdirilməsi.....	168
Əliyev N.A., Eminli E.F., Rzayeva S.V. Asinxron elektrik mühərriklərinin diaqnostikası.....	170
Ağayev F.H., İbayev P.N. Kiçik su elektrik stansiyalarının iş rejimlərinin avtomatlaşdırılması problemləri.....	173
Fərzəna E.N., Sadegh Chad Ziyarah Alradhi Təbii qazın sixliğinin iş rejimindətəyin edilməsi.....	177
Mirzayeva S.M., Mirzayev R.K. Konfliktən sonra dövrdə Azərbaycanda energetikanın inkişaf strategiyası.....	181
Talibov X.R. Hibrid kommutasiya cihazlarının tətbiq sahələri və birləşmə dövrələrinin analizi.....	186
Məmmədov N.S., Əliyeva G.Ə. Şəquli və üfüqi fırlanması oxlu külək qurğularının təhlili.....	90
Ponomarenko Y.A., İbrahimxəlilov S.A. Mikro prosessorlu elektrik şəbəkələrinin rele mühafizə qurğularının etibarlılıq və istifadə məsələləri.....	196

СОДЕРЖАНИЕ**ЭЛЕКТРОЭНЕРГЕТИКА**

Гашимов А.М., Шадмесгаран М.Р., Ейюбова К.С. Влияние неопределенных нагрузок на эффективность использование электрических систем.....	3
--	---

ТЕПЛОЭНЕРГЕТИКА

Келбалиев Р.Ф., Азимов Я.А., Насибова У.А. Влияние давления в конденсаторе на экономичность работы паровой турбины.....	9
--	---

КОМПЛЕКСНЫЕ ПРОБЛЕМЫ ЭНЕРГЕТИКИ

Юсифов Р.А. Исследование системы электромеханических уравнений устройств трехфазного двухтактного электромагнитного вибровозбудителя.....	13
Исаева Т.М., Мустафаева Ф.М. Система управления потерями в электрических сетях.....	21
Гасанов Г.А., Джафарова Л.Г. Шунтирующие реакторы конструкция и принципы работы.....	28

ЭЛЕКТРОФИЗИКА

Самадова У.Ф., Закиева И.Х., Сафарзаде У.М., Мамедов А.О. ($\text{CuInSe}_2\text{)}_{1-x}(\text{MeSe})_x$ (Me=Mn) ($x=0,1$) влаго- и светочувствительность твердого раствора.....	35
Гасанов Э.Р., Халилова Ш.Г., Мамедова Г.М., Юсифова К.Н., Ахадова С.С. Нарастающие термомагнитные волны в проводящих средах.....	40
Гурбанов Э.Д. Разработка основных узлов высоковольтных высокочастотных импульсных установок.....	45
Асадов Э.Г., Гаджиева Г.С., Тагиев О.Б., Казимова Ф.А. Влияние скорости нагрева, метода теплового освещения на дисперсию, разрешение и интенсивность света.....	52
Гочуева А.Ф. Исследование оптических и структурных свойств наночастиц феррита марганца.....	57
Алиев Х.С. Электрический разряд в диэлектрических структурах.....	60
Джафарли Р.С. Оптические свойства тонких пленок ZnS, легированных Sn.....	65

ИСТОЧНИКИ ЭНЕРГИИ

Гашимов А.М., Рахманов Н.Р., Махмудова А.З. Моделирование выбора оптимальных параметров схемы и режима ру системы для электроснабжения индивидуальных домов в сельской местности.....	69
Рахманов Н.Р., Гасанов И.А., Махмудова А.З. Применение гибридных систем с возобновляемыми источниками для технического обслуживания морских судов в доках.....	78
Новрузова Э.Э. Использование альтернативной энергии в Азербайджане.....	87
Газиев Г.А. Измерения солнечной постоянной.....	93
Керимов Э.А. Повышение эффективности основных параметров солнечных элементов на основе неупорядоченных полупроводников.....	97
Ханахмедова С.А., Исаева Т.М., Исмаилова А.М. Некоторые вопросы в разработке системы управления ветроэлектрической установки.....	101

ИНФОРМАТИКА

Абдуллаев В.Г. Использование киберфизической системы в качестве университетской технологии киберуправления в управлении университетом.....	106
Рагимова Н.А., Абдуллаев В.Г., Абузарова В.Е. Особенности и современное развитие киберфизических социальных систем.....	112

ИЗ ОПЫТА РАБОТЫ

Керимзаде Г.С. Анализ методов расчета автоматических устройств контроля линейной скорости и размеров.....	117
Султанов Е.Ф., Мамедов Л.В., Гасанов Е.А. Используемых в электроприводах палубных механизмов современных судов.....	122
Юсифова Т.Ф. Рациональное использование и инновации в системах водородной энергетики.....	127
Рафиев Н.М. Применение магнитномагнитных сплавов тонким слоем на основе Fe-Ni в электромагнитных контакторах.....	134
Бабаева С.Ш. Оптимальные проектные критерии для производства энергии с применением низкотемпературных геотермальных источников тепла.....	139
Искандаров Э.Дж. Анализ графиков нагрузки в энергосистеме и тенденция их изменения.....	144
Рахимили И.Н., Мадатова У.И., Ганиева Н.А. Пути повышения производительности дуговых сталеплавильных печей.....	150
Казымов М.Г. Отопление и охлаждение домов с помощью ветра естественными путями.....	154
Абдулкадыров А.И., Гасанзаде Н.Г. Асинхронный пуск синхронного генератора попечечно-продольного возбуждения.....	160
Гаджиев Н.Э., Юсифзаде К.Р. Усовершенствование буровых установок применяемые для бурения газа и нефти.....	164
Фархадзаде Э.М., Керимли Э.А., Раева С.В. Техническое совершенствования электропривода буровых установок...	168
Алиев Н.А., Эминли Э.Ф., Раева С.В. Диагностика асинхронных электродвигателей.....	170
Агаев Ф.Г., Ибасев П.Н. Автоматизированные проблемы рабочих режимов малых гидроэлектростанций.....	173
Фарзане Э.Н., Садег Чяд Зярах Алрадхи Система оперативного измерения плотности природного газа в рабочих условиях.....	177
Мирзоева С.М., Мирзоев Р.К. Стратегия развития энергетики В Азербайджане в постконфликтный период.....	181
Талибов Х.Р. Анализ областей применения и комбинированных схем оборудования гибридной связи.....	186
Мамедов Н.С., Алиева Г.А. Анализ ветроэлектрических установок с вертикальной и горизонтальной осью вращения.....	190
Пономаренко Е.А., Ибрагимхалилов С.А. Вопросы надежности и использования микропроцессорных устройств релейной защиты электрических сетей.....	196

CONTENTS

THE ELECTRICAL POWER ENGINEERING

- Hashimov A.M., Shadmesgaran M.R., Eyyubova K.S.** The influence of uncertain loads on the efficiency of the use of electrical systems.....3

THE THERMAL POWER ENGINEERING

- Kalbaliyev R.F., Azimov Y.A., Nasibova U.A.** Effect of condenser pressure on steam turbine efficiency.....9

COMPLEXS PROBLEMS OF POWER ENGINEERING

- Yusifov R.A.** Investigation of the system of electromechanical equations of devices of a three-phase two-stroke electromagnetic vibrator.....13
Isayeva T.M., Mustafayeva F.M. Loss management system in electric networks.....21
Hasanov G.A., Jafarova L.G. Shunt reactors design and principles of operation.....28

ELECTROPHYSICS

- Samadova U.F., Zakieva I.KH., Safarzade U.M., Mamedov A.O.** (CuInSe_2)_{1-x}(MeSe)_x (Me=Mn) (x=0.1) moisture and light sensitivity of solid solution.....35
Hasanov E.R., Khalilov Sh.G., Mammadova G.M., Yusifova K.N., Akhadova S.S. Growing thermomagnetic waves in conducting media.....40
Gurbanov E.J. Development of main components and assembly in high frequency pulsed high voltage installations.....45
Asadov E.G., Hajiyeva G.S., Tagiev O.B., Kazimova F.A. Effect of heating rate, thermal illumination method on dispersion, resolution and light intensity.....52
Gochuyeva A.F. Study of the optical and structural properties of manganese ferrite nanoparticles.....57
Aliyev Kh.S. Electric discharge in dielectric structures.....60
Jafarli R.S. Optical properties of ZnS thin films doped with Sn.....65

ENERGY SOURCES

- Hashimov A.M., Rahmanov N.R., Mahmudova A.Z.** Modeling of optimal parameters selection of the scheme and mode of pv system for individual houses power supply in rural areas.....69
Rahmanov N.R., Hasanov I.A., Mahmudova A.Z. Improvement of the existing power network of industrial enterprises through the hybrid microgrids.....78
Novruzova E.E. Use of alternative energy in Azerbaijan.....87
Gaziev G.A. Measurements of the solar constant.....93
Kerimov E.A. Increasing the efficiency of the main parameters of solar cells based on disordered semiconductors.....97
Khanakhmedov A.S.A., Isayeva T.M., Ismailova A.M. Some issues in the development of a control system for a wind farm.....101

INFORMATICS

- Abdullayev V.H.** Use of cyber physical system as university cyber management technology in university management.....106
Ragimova N.A., Abdullayev V.H., Abuzarova V.A. Features and current development of cyber physical social systems.....112

FROM OPERATING EXPERIENCE

- Kerimzade G.S.** Analysis of methods for calculation of automatic devices line speed and dimension control.....117
Sultanov E.F., Mammadov L.V., Hasanov E.A. Analysis of high – speed converters used in electric drives of the modern ship deck mechanisms.....122
Yusibova T.F. Rational use and innovations in hydrogen energy systems.....127
Rafiyev N.M. Application of Fe-Ni based thin strip amorphous magnetic soft alloys on electromagnet contactors.....134
Babaeva S.Sh. Optimal design criteria for energy generation using low-temperature geothermal heat sources.....139
Iskandarov E.J. Analysis of load graphs in energy system and the dynamics of their change.....144
Rakhimli I.N., Madatova U.I., Ganiyeva N.A. Ways to increase the performance of arc steel-melting furnaces.....150
Kazimov M.H. Heating and cooling houses with wind natural ways.....154
Abdulkadirov A.I., Həsənzadə N.H. Asynchronous start of synchronous generator with direct and quadrature exitation.....160
Hacıyev N.E., Yusifzadə K.R. Improvement of drilling rigs used for gas and oil drilling.....164
Farkhadzade E.M., Karimli E.A., Rzayeva S.V. Technical improvement of drilling rig electric drive.....168
Aliev N.A., Eminli E.F., Rzayeva S.V. Diagnostics of asynchronous electric motors.....170
Aghayev F.H., Ibayev P.N. Automatic problems of operation duties of small hydro power plant.....173
Farzane E.N., Sadegh Chjad Zjarah Alradhi System for operational measurement of the density of natural gas under working conditions.....177
Mirzoeva S.M., Mirzoev R.K. Strategy for post-conflict energy development in Azerbaijan.....181
Talbov X.R. Analysis of application areas and combination circuits of hybrid communication equipment.....186
Mammadov N.S., Aliyeva G.A. Analysis of wind electric installations with vertical and horizontal axis of rotation.....190
Ponomarenko Y.A., Ibrahimkhahlov S.A. Issues of reliability and use of microprocessor devices of relay protection of electric networks.....196

ENERGETİKANIN PROBLEMLƏRİ

elmi – texniki jurnal

№ 3 2022

Jurnal aşağıdakı əməkdaşlar tərəfindən yığılıb, nəşrə hazırlanmışdır:

Az. MEA – nın Fizika İnstitutu - Z.A.Tağıyeva

Qeydiyyat №-si: B 507 Tiraj 50 nüsxə

Bakı, «Elm» nəşriyyatı

Redaksiyanın ünvanları : Bakı, Az-1143, H.Cavid prospekti, 131, Az.MEA Fizika İnstitutu

Bakı, Az -1602, H.Zərdabi prospekti, 94, Az.ETE və ELİ